

**NƏCƏF MÜSEYİBLİ***Tarix elmləri doktoru, professor**AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini**necef\_museibli@mail.ru**Azərbaycan***SOYUQBULAQDA XALKOLIT VƏ İLK TUNC DÖVRÜ  
KURQANLARINDA ARXEOLOJİ QAZINTILAR***Açar sözlər: kurqanlar, Xalkolit, İlk Tunc, saxsı qab qəbri, Leylatəpə mədəniyyəti*

Azərbaycan ərazisində son illər aparılan geniş miqyaslı arxeoloji qazıntılar böyük bir qismi yeni tikinti sahələrində reallaşdırılan tədqiqatlardır. Belə araşdırımlar zamanı müxtəlif tarixi morfololara aid abidələr, o cümlədən kurqan tipli qəbir abidələri öyrənilmişdir. 2017-ci il qazıntıları zamanı Ağstafa rayonunun Soyuqbulaq kəndindən şimalda yerləşən, əvvəllər məlum olan son Xalkolit dövründə - e.ə. IV minilliyyin birinci yarısına aid kurqan çölündə bir neçə qəbir abidəsi və kəndin şərqində aşkar edilmiş ilk Tunc dövründə aid bir kurqan tədqiq edilmişdir.

Cənubi Qafqaz Boru Kəməri Ağstafa rayonunun Soyuqbulaq kəndi yaxınlığında kurqan çölündən keçir. Bu kəmərin genişləndirilməsi ilə əlaqədar aparılan tikinti işləri layihəsi çərçivəsində müəllif rəhbərlik etdiyi ekspedisiya 2017-ci ilin fevral ayında burada Xalkolit dövrü kurqanları, iyul ayında isə ilk Tunc dövrü kurqanında arxeoloji qazıntı işləri aparmışdır.

**Xalkolit dövrü kurqanları**

Qafqazda ən qədim kurqanlar olan Leylatəpə mədəniyyətinə aid Soyuqbulaq kurqanlarında ilk arxeoloji qazıntılar müəllif tərəfindən 2005-ci ildə aparılmış, 2009-cu ildə davam etdirilmişdir. Həmin illərdə burada 21 kurqan qazılmışdır (5). Son qazıntılar zamanı bu nömrələmə davam etdirilmişdir. Soyuqbulaq kurqanları son xalkolit dövründə - e.ə. IV minilliyyin birinci yarısına aiddirlər. Kurqanlar hündür olma-yan daş örtüyünə malikdirlər. Ərazi əkin sahəsi kimi istifadə edildiyindən bu daş örtükərin ilkin vəziyyəti dəyişmişdir. Buna görə də kurqanların olduğu yeri seyrak çay daşları, qəbir

kameralarını isə nisbətən yiğcam daş yiğimi ilə müəyyən etmək mümkün olmuşdur.

**2 №-li kurqan.** Bu kurqanın örtüyündə yalnız seyrak səpələnmiş daşlar qalmışdır. Qəbir kamerasının əlamətlərini bildirən 2,2X1,6 m ölçüdə daş yiğimi aşkar edilmişdir. Əvvəlki kurqanlarda olduğu kimi bu kurqanın da qəbir kamerası şimalı-qərb - cənubi-şərq istiqamətli olmuşdur. Kamera 90 sm dərinlikdə qazılmışdır. Kameranın cənubi-şərq küçündə, 30 sm dərinlikdə yiğcam tökülmüş oxra qalıqları, cənub divarı dibində oxra və qara kül qalıqları aşkar edilmişdir. Qəbir kamerasının şimalı-qərbində 40 sm dərinlikdə təmiz gildən hazırlanmış kiçik ölçülü qırmızı rəngli qabın ağız kənarının fragmenti aşkar edilmişdir. Kameranın döşəməsində, cənubi-şərq hissədə insanın yanaşı qoyulmuş bud və baldır sümükləri, onların arasında qara rəngli mineraldan hazırlanmış 2 adəd uzunsov muncuqlar aşkar edilmişdir. Sümüklərlə yanaşı uzunsov, yastı (2,5 sm qalınlığında) əhəngdaşı parçası (ola bilsin ki, məqsadlı şəkil-də qəbirə qoyulmuş) aşkar edilmişdir. Qəbirde insana məxsus digər sümüklər və başqa maddi mədəniyyət qalıqları aşkar edilməmişdir.

**23 №-li kurqan** (Şəkil 1.1). Kurqanın örtüyü pərakəndə dağılmış seyrak çay daşlarından ibarət idi. Mərkəzi hissədə 30 sm dərinlikdən başlayaraq daşları six düzülmüşdür. Bu daşların arasında qırmızı rəngli saxsı qab fragmentlarına rast golinirdi. 90 sm dərinlikdə qazılmış qəbir kamerası məhz bu daşların altında aşkar edilmişdir. Şimalı-qərb – cənubi-şərq istiqamətli, oval şəkilli qəbir kamerasının ölçüləri 1,4X1 m olmuşdur. Qəbrin içərisində, 60 sm dərinlikdə, şərq divarı dibində kiçik qara qab fragmentları aşkar edilmişdir. 70 sm-dən başlayaraq insan

sklethinin hissələri aşkar edilmişdir. Kəllə sümüyü cənubi-şorqda idi. İnsan sümükləri çoxlu sayda çay daşları ilə birgə aşkar edilirdi. Qəbirin döşəməsinə doğru çay daşları daha da sıxlıqlıdı. İnsan sümüklərinin çoxu, o cümlədən kəllə sümüyü daşlarından üzündə idi. Sümüklər eyni səviyyədə, qəbirin mərkəzi hissəsində və kəllə sümüyü etrafında qırızlı röngli qab fragmentləri aşkar edilmişdir. Kameranın şimalı-şərq divarı dibində sümüklərlə yanaşı tünd çəhrayı röngli, üstü hamar, yasti dairəvi daş aşkar edilmişdir.

Demək ol ki, bütün sümüklər qəbirde olduğundan həndər onlar nizamsız, parakanda vəziyyətdə aşkar edilmişlər. Cox ehtimal ki, Soyuqbulağın digər bir sira qəbirlərində olduğu kimi burada da kənərində cürümə nəticəsində sümüklər atdan tam azad olduğundan sonra qəbirde daş edilmişdir (və yaxud takrar daşın içəri olunmuşdur).

Kurqanın qəbir kamerasının üst daşları arasında üzündə işlənmə olamışları olan iki əyad daş aşkar edilmişdir. Birinci daş qonur röngli çay daşından hazırlanmış Paleolit dövründən aid çopper tipli alətdir. Yastı ovalvari daşın hər iki sonluğunda və bir yanında iki üzündən qalplar qoparmanınla itç işlək ağız düzəldilmişdir (Şəkil 1.2).

İkinci daş yasti-ovalvari qum daşıdır (Şəkil 1.3). Daşın bir yan tərəfində iki üzündən vurub qoparılmışa kiçik işlək ağız düzəldilmişdir. Belə daşlar Leylatəpə mədəniyyətinə aid II Poju yaşayış yerindən aşkar edilmişdir (2).

**4 №-li bu saxsı qab qəbri.** Tədqiq edilən kurqanlarda yanaşı bir sahada (ehtimal ki, bura daşıdılmış kurqanın örtüyü olmuşdur) 40 sm darinlikda 60X60 sm ölçündə çay daşlarının yığımı altında iki küp aşkar edilmişdir. 85 sm darinlikda 70X55 sm ölçündə yastı çay daşlarının düzümü üzündən küp ağız cənuba olmaqla şimal-çənub istiqamətində yani üstündə uzadılmış və atrafi daşlarla borkidilmişdir. Küpün ağız yasti daşla qapadılmışdır. Küpün içərisində, diba doğru altı divarında qara kül izləri müşahidə edildi. 2005-ci il qazıntıları zamanı bu sahada körpə usaqların daş edildiyi bir neçə saxsı qab qəbri qazılmışdır (9). Həmin qəbirlərdən fərqli olaraq bu küpün içərisində skelet aşkar edilməmişdir. Fikrimizə Soyuqbulaqdə 4 №-li daşın imitasiya edildiyi bu saxsı qab qəbri Leylatəpə mədəniyyətinə aid bu tipi ilk kenotaf qəbirdir. Eyni zamanda bu daşın abidəsi Azərbaycan ərazisində biza məlum olan ən qədim kenotaf qəbirdir.

Qırızlı röngli daşın küpü düz ağızlı olub, qum qatışığı gildən ələdə kobud hazırlanır. Altı yuvarlaqdır. Ağız ortası xaricə az qabarğı, sonluğunu isə daxili meyllidir. Küpün ağızının diametri 23 sm, gövdəsinin diametri 39 sm, hündürlüyü isə 48 sm-dir.

### İlk Tunc dövrü kurqanı

CQBKG xəttinin 409.33-cü km-də yerləşən İlk Tunc dövrü Soyuqbulaq kurqanı 2017-ci ilin 15 iyunundan boru kaməri dəhlizi torpağının üst münbit qatının qazınmasına nəzarət zamanı arxeoloq N.Sənəcəfov tərəfindən aşkar edilmişdir.

Kurqan Ağstafa rayonu ərazisində, Soyuqbulağın kəndinin şərqində, N-8523826; E-4576645 koordinatlarda, CQBKG marşrutunun 409.33-cü km-də yerləşirdi.

İlk Tunc dövrü Soyuqbulaq kurqanı Gənəsə-Qazax bölgəsində bu dövra aid qazılmış azyarlı kurqan abidələrindən biridir. Bütün bu tədqiq edilmiş abidələr Kür-Araz Mədəni-Tarihi Xəriyliyinə aiddirlər. İlk Tunc dövründən aid kurqanlar 2005-ci ildə BTC Və SCP boru dəhlizinin 332 və 333-ci km-da, Şəmkir rayonu ərazisində tədqiq edilmişdir (4; 10).

Bölgədə boru kamərləri dəhlizindən kənarlıdıqda digər sahələrdə da İlk Tunc dövründən aid kurqan abidələri qazılmışdır. Bunnlandın Göygöl, Şəmkir, Goranboy və Tovuz rayonları ərazisindəki kurqanları qeyd etmək olar (6; 7; 1; 3). İlk Tunc dövrü Soyuqbulaq kurqanı bütün bu kurqanlarda eyni tarixi mərhələyə aiddir.

Səhənin reliyefi düzənlilikdir. Ərazi uzun illərdir ki, əkin yerkəri kimi istifadə olunmaqdadır. Abidənin aşkar olunması məqəmində kamər dəhlizinin bütün sahəsinin üst qatı texnika vəsaitisi ilə silinib götürülmüşdür. Ətraf sahələrə baxış keçirilən zaman başqa bir kurqana və ümumiyyətlə hər hansı arxeoloji abidaya rast gəlinmədi.

Tədqiqatın başlanmasına qədər tikinti şirkətinin texnikası vəsaitləsi kurqanın strafının torpağı 30-40 sm qalınlığında silinib götürülmüşdür. Buna görə da kurqan örtüyünün ilkin diametri bərədə məlumat yoxdur. Örtüyin demək olar ki, kvadrat şəklində saxlanmış ölçüləri şimal-çənub istiqamətində 7,8 m, şorq-qərb istiqamətində 9 m, saxlanışının hündürlüyü isə 50 sm təşkil edirdi. Kurqanın örtüyü six təkilmüş çay daşlarından ibarət olmuşdur. N.Sənəcəfov abidəyə baxış keçirən

zaman bu örtük daşları arasında palcolit dövründə aid qırmızı röngli qaxmaq daşlarından hazırlanmış qəşə tipli alət aşkar etmişdi.

Qazıntı işləri şimal-çənub istiqamətində 50 sm enində stratigrafik divarla kurqan örtüyünün şorq və qərb sektorlarına bölünməsi ilə başlandı. Sonra hər bir sektorun daşları hissə-hissə təmizlənərək götürüldü. Şorq sektorundan daşlar nisbatən sıxılık idi. Mərkəzi hissədə 10-15 sm darinlikdə obidənin qalpələri aşkar edildi.

Qərb sektorunun üst qat daşları təmizlənərək cənub hissədə 60X60 sm ölçüdə yanğı/əcaq qalığı aşkar edildi. Yanmış təbəqə qalın deyildi və görünür aləvə uzun müddətli olmamışdır. Eyni zamanda bu yanmış sahənin kurqan örtüyünün qurulması ilə sinxron olmasına də minilik yoxdur. Qərb sektorunun şimalında, örtük daşları arasında qadın Paleolit dövründə - Aşel mərhələsinə aid alət - ol çapacağı aşkar olundu. Bundan sonra, kurqan örtüyünün mərkəzi hissəsində çay daşından Paleolit dövründən Aşel mərhələsinə aid çopper tipli iki alət aşkar edilmişdir.

Qərb sektorunun cənub kənarında 10-15 sm darinlikdə saxsı qab fragmentları aşkar edildi. Bunlar qum qatışığı gildən hazırlanmış qabların fragmentları olub təzə ovurlular. Bu saxsı parçaların üstü qırmızı-çəhrayı, daxili isə tünd qara rönglidir. Həmin darinlikdə, sektorun qarşısında bir neçə obidənin alətlər və qalpələr, qaxmaqdən bir adəd bıçaq tipli alət aşkar edildi.

Qərb sektorunda kurqan örtüyünün 15-20 sm qalınlığında üst daşlarının götürülməsindən sonra qəbir kamerasının izləri müşahidə edilməyə başlandı. Həmin sahədə çay daşlarının arasına dolmuş narın, yumşaq torpağı tünd olub atrafın bərk və açıq röngli torpağından seçilirdi. Kamera şimalı-şərq - cənubi-qərb istiqamətli olub bu səviyyədə 3,8 X 2 m ölçülərlə malik idi (Şəkil 2.1). Kameranın ətrafini bərk cincillli torpaq əhatə edir, içərisi isə iri daşlarla doldurulmuşdur və torpağı yumşaq idi.

Kurqan örtüyünün saxlanılmış 50 sm hündürlüyü götürüldükdən sonra qədim yetər səhəri ilə eyni səviyyədə, qəbir kamerasının cənub küncləndən bir adəd saxsı qab hissələri parçalanmış vəziyyətdə aşkar edildi. Ətrafı daşlarla möhkəmləndirilmiş qab qara-qırmızı röngli olub qum qatışığı gildən hazırlanıb. Zəif bişirildiyindən tez ovurlur. Qəbin üstü qara, daxili isə qırmızı rönglidir. Qeyri-bərabər temperaturda bişirildiyindən bo-

ğaz hissəsinin xarici səthi açıq qonurdur. Silindirik boğazlı qəbin ağız kənarının sonluğunu xaricə qəbaraqdır (Şəkil 2.2).

Qəbir kamerası (Şəkil 2.1) tam təmizləndikdən sonra onun bütün ölçülərini müəyyənləşdirmək mümkün oldu. Kameranın uzunluğu 2,85 m, eni 2,2 m olmuşdur. Kameranın cənub-qərb tərəfdən giriş - dromosu vardır və bu dromosun eni 1,3 m, kameraya doğru istiqaməti isə 90 sm təşkil edirdi. Qəbir kamerasının darinliyi 1,2 m-dir. Bu darinlikdə kamerasın şimalı-şərqində insan skeleti aşkar edildi. Dəfn meyitin başı cənub olmaqla sol yanında, qolları və ayagları büküllü vəziyyətdə iera olunmuşdur. Skeletin bir qədər təmizlənmiş kəşik ölçüyə xonçar tipli alət və 3 adəd nazik metal (ehtimal ki, gümüş) məstildən aypara şəkilli əşyalar (ola bilsin ki, paltarı təkə və ya bozək əşyalar) aşkar edildi (Şəkil 2.3-4). Kameranın döşəməsində, cənub küçədə orxa aşkar edildi.

İlk Tunc dövrü Soyuqbulaq kurqanının xronologiyası həm arxeoloji, həm də radiokarbon üsullu müəyyən edilmişdir. Belə ki, dromoslu, iki ölçülü qəbir kameraların məhz ilk tunc dövründə etibarən bölgədə yayılmaya başlamışdır. Qəbir kamerasından aşkar edilmiş arxeoloji materiallar - saxsı qab və tunc bıçaq məhzi İl Tunc dövrü üçün səciyyəvi tapıntılardır. Qazıntı zamanı aşkar edilinmiş insan skeletinin dişinin radiokarbon analizi (bax: Cədvəl) cənub IV minilliyyətin sonu-III minilliyyətin əvvəlini göstərmişdir ki, bu da qəbir kamerasından aşkar edilmiş arxeoloji materialların tarixi və tipoloji xüsusiyyətlərinə uyğundur.

### Palcolit dövrü tapıntıları

Soyuqbulaqdə İlk Tunc dövrü kurqanının örtüyündən aşkar edilmiş Paleolit dövrü daş alətləri aşağıdakılardır (bu alətlərin təhlilində köməkliyə görə Palcolit dövrü üzrə mütəxəssis M.Mansurova təşəkkürümüz bilidir):

1. Andezit cinsli daşdan hazırlanmış ol çapacağı (Şəkil 3.1). Alət (bifas) iki üzü qabarıqdır. Uzun müddət torpaqda olduğunu göyrə bər səthində (altı üzündə) ağ əhəng cöküntüsü müşahidə edilir. Üst üzü dənə qəbaraqdır. Ol çapacağın sol yarının aşağısı ikinci işlənməyə məruz qalmayıb. Amma yuxarısı faselər qoparmaqla işlənmişdir.

Alətin sağ yanı isə bütövlükde əvvəlcə iri qalpələr vərəbər götürülmək, sonra isə fasetlərlə

işlənərək dişəklənməmişdir. Alatın aşağısının yanına qalın və qabarıcıdır.

Alt üzünün həm küp həm də sağ yanına yenə küp hissəni də ohata etməkə iki qəlpəciklər qoparmaqlı nazikləşdirilib və iti işlək ağız almışdır. Alt üzün sol yani itiloyıcı qəlpəciklər qoparmaqla itilənmişdir.

Alatın üst üzdən sol yani simidişdir. Sağ yanı daldı, sol yanı isə düz xətt şəklində olub nisbatan hamardır. Üst üzünü sarımtıl-boz rəngdə ərəfərtmişdir. Alt üzədə isə ərəpənələvə qalın rəng çöküntü örtüyü müşahidə olunur. Sonluğuna hər iki üzdən qoparmalarla itiləndirilib. Morfoloji xüsusiyyətlərinə, ölçülərinə görə, ikinci işlənmə texnikasına əsasən qədim Aşəl dövrü üçün səciyyəvidir.

2. Çay daşından hazırlanmış copper tipli alət (Şəkil 3.2). Yanımdairə formalı alət hər iki üzdən qabarıcıdır. Tutacaq hissəsi többi qabığında olub qalıdır. İşlək ağız hissə böyük yanındairən xatırladır. Alatın sol yarısında 4 pilləli ikinci işlənmədən qalmış qoparma yerləri var. Copperin işlənmiş solu kişi yarları olaraq aşkar edilmişdir. Buna görə də Günsün davamlı təsirində alatın üst mərkəzi hissəsi qaralıb. Üst solu dahi qabarıq olduğundan avvalca iki qəlpələr qopardılmış, ikinci növbədə orta ölçüdə qəlpəciklər qoparılmış, sonra isə ağız hissəsini iti şkalı salmaq üçün nazikləşdirici fasetlərlə işlənmişdir. Qədim Aşəl dövrünün erkən mərhələsinə aiddir.

3. Qum daşından hazırlanmış copper tipli alət (Şəkil 3.3). Oval yastı daşın yuxarı, qalın enli ucu üst üzdən ovvalki qoparmalarla, sonra faselər vəsaitisi ilə işlənmişdir. Alatın üst üzü nisbatan qabarıq, alt üzü isə yastıdır. Yanları və aşıq ucu əzəmə/sürətənə məqsədilə istifadə olunduqdan qabığının tökürlərək aşındığı müşahidə edilir. Alt yastı üzü əhəng çöküntüsü ilə örtülümdür. İşlək ucu çıxıntılı olub itidir. Qədim Aşəl dövrünə aiddir.

4. Qızılız cəxənəldəndən iki yanlı hündür qaşov (Şəkil 3.4). Alt üzü hamar, üst üzü isə qabarıq olub tsbii qabılılıdır. Aşağı (qalın) solunda vurma səthinin qalıvari var. Hər iki yanı pilləli dişəklənlər. Həda çox işlənmənin alatın aşıq yarısının çox hissəsini ohata etmişdir. Sol yanı iri pulcuqlarla, sonra isə xırda retuslularla dişəklənlər. Sağ yanı qabarıq olub iki pilləli dişəklənlər. Alt üzədə vurma səthinin yasti zərbə düşümü müşahidə olunur. Mustəyə dövrünün avvalına - 200-250 min il əvvələdə etmək olar.

## Nəticə

Soyuqbulaqda son Xalkolit dövrü kurqanaltı 2004-cü ildə aşkar edilmiş və 2005-ci ildə burada ilk arxeoloji qazıntılar aparılmışdır (9). Bu qəbir abidələri Cənubi Qafqazda isə qədim kurqanlar olub Leylatapa mədəniyyətinə aiddirlər. Öz növbəsində bu mədəniyyət mənşə etibarılı Şərqi Anadolü-Sımalı Mesopotamiya ilə sıx bağlıdır. Lakin bir arxeoloji mədəniyyət olaraq Cənubi Qafqazda – Azərbaycanın qədim ərazisində formalılmışdır. Bu dövr kurqanları Yaxın Şərqdə, o cümlədən Şərqi Anadolü-Sımalı Mesopotamiyada məlum deyildir. O dövrda Yaxın Şərqdə vəfat etmiş insanları bilavasitə yaşayış maskonlərinin hüdürləndərində dəftər edilirdilər. Həmin regiondən Cənubi Qafqaza köç etmiş qədim tayfalar burada yeni coğrafi məkanlarında maskonləşdirildilər. Bu zaman vəfat etmiş tayfa üzvlərinin qəbirlerinin yerinin itməməsi üçün onurlu üstünlərə çoxlu daşlar tökürdürülər. Bununla da Cənubi Qafqazda ilk kiçik ölçülü kurqan tipli qəbirlər meydana çıxırıdı. Bu nekropolda son tədqiq edilmiş qəbirlər də həmin kurqanlar sırasındadır.

Orta Kür hövzəsində, Azərbaycan Respublikasının Gəncə-Qazax bölgələrində ilk Tunc dövrüne aid kurqanların əsas səciyyəyi cəhatlərdən biri, Soyuqbulaq kurqanında olduğu kimi, onların dromosu – girişin malik olmasıdır. Eyni zamanda yerüstü, qədim horizontda qurulmuş qəbir kamerası olan kurqan da aşkar edilmişdir. Bu dövr kurqanlarında həm kütləvi, həm də tek daşlılar aşkar edilmişdir. Kurqanların quruluşunda, dəfnlərdəki belə fərqlər həm xronoloji aspektlə, həm də müxtəlif ərazilərdəki əhalinin dəfn adamları amilları ilə bağlı olmuşdur. İlk Tunc dövrü Soyuqbulaq kurqanı bi elmi problemin galasək arasdırılmalarında daha geniş tədqiqatlar üçün gərəkli informasiya mənbəyidir.

Paleolit dövrüne aid əmək alətləri İlk Tunc dövrü Soyuqbulaq kurqanının örtüyünün qurulması zamanı strafdan digər daşlarla birgə yığıltıb atılmışdır. Ehtimal ki, həmin straf sahədə Paleolit dövrüne aid açıq tipli düşərgənin qalıqları olmuşdur. Lakin kurqanın arxeoloji qazıntılarının başlanması anında yaxın straf sahələrin üst qatı texnika vəsaiti ilə qasınib götürüldüyüündən belə bir düşərgənin əlamətlərinin mövcudluğunu müəyyən etmək mümkün olmadı. Ümumiyyətlə, Azərbaycanın qərb bölgəsi, xü-

susila da Ağstafa rayonu ərazisi üçün açıq tipli Palcolit düşərgələri səciyyəvidir (8).

## Ədəbiyyat siyahısı

1. Colilov B.M. Göygöl-Goranboy arxeoloji ekspedisiyasının Goranboy rayonu ərazisində apardığı tədqiqatlar // Azərbaycanda arxeoloji tədqiqatlar – 2011. Bakı, 2012.

2. Müseyibli N. Gəncə-Qazax bölgəsinində Leylatapa mədəniyyəti abidələrinin daş məməlati // AMEA-nın "Xəbərləri" tarix, fəlsəfə, hüquq seriyası. №1-2. Bakı, 2010.

3. Helwing B., Aliyev T., Lyonnec B., Guliyev F., Hansen S., Mirtskhulava G. The Kura Projects. New research on the Later Prehistory of the Southern Caucasus/Archaologie in Iran and Turan, Band 16. Berlin, 2017.

4. Museyibli N., Najafov Sh., Hajili Z. Early Bronze Age Shamkirchay Kurqan // Məaterialy məжduunaprodnoi konferenciyin

«Arxeologiya, etnologiya, folkloristika Kavkaz». Tbilisi, 2010.

5. Muscibli N. The grave monuments and burial customs of the Leilatepe culture. Bakı, 2014.

6. Гуммель Я.И. Некоторые памятники раннебронзовой эпохи Азербайджана / КСИИМК, вып. XX, 1948.

7. Кесеманлы Г.Л., Джагаров Г.Ф., Бабаев И.А. Работы Шамхорского отряда // Археологические открытия 1977. Москва, 1978.

8. Мансуров М.М. Нижний наисолит Западного Азербайджана. Баку, 2020.

9. Мусейбли Н.А. Позднесиноплитические курганы Акстагинского района / Материалы международной научной конференции «Археология, этнология, фольклористика Кавказ». Баку, 2005.

10. Мусейбли Н.А. Курганы Шамкирчая эпохи ранней бронзы // Кавказ. Археология и этнология. Международная научная конференция. Материалы. Баку, 2009.

## REPORT OF RADIOCARBON DATING ANALYSES

David Maynard


Landsker Archaeology

Report Date: January 21, 2018


Material Received: December 27, 2017

Laboratory Number	Sample Code Number	Conventional Radiocarbon Age (BP) or Percent Modern Carbon (PMC) & Stable Isotopes
Beta - 483548	SCPX Sample 35	4380 +/- 30 BP      IRMS 613C: -17.0 ‰ IRMS 615N: +12.0 ‰
	(80.3%) 3036 - 2913 cal BC      (4085 - 4862 cal BP) (15.1%) 3090 - 3045 cal BC      (5039 - 4994 cal BP)	Calendary Calibrated Results: 95.4 % Probability High Probability Density Range McLeod (HPD)
	Submitter Material: Tooth Pre-treatment: (tooth collagen) collagen extraction; with alkali	Conventional Radiocarbon Age (BP) or Percent Modern Carbon (PMC) & Stable Isotopes
	Analyzed Material: Tooth collagen Analysis Service: AMS-Standard delivery	Percent Modern Carbon: 57.97 +/- 0.22‰ Fraction Modern Carbon: 0.5797 +/- 0.0022
	Percent Modern Carbon: 57.97 +/- 0.22‰ D14C: -420.31 +/- 2.16 ‰ Δ14C: -424.99 +/- 1.26 ‰ (o1950:2017)	D14C: -420.31 +/- 2.16 ‰ Δ14C: -424.99 +/- 1.26 ‰ (o1950:2017)
	Measured Radiocarbon Age: (without d13C correction): 4250 +/- 30 BP Calibration: BetaCal3.21; HPD method: INTCAL13 Carbon/Nitrogen: CN : 3.3 ‰; C14: 41.81 ‰; N14: 14.67 ‰	Measured Radiocarbon Age: (without d13C correction): 4250 +/- 30 BP Calibration: BetaCal3.21; HPD method: INTCAL13 Carbon/Nitrogen: CN : 3.3 ‰; C14: 41.81 ‰; N14: 14.67 ‰


İlk tunc dövrü Soyuqbulaq kurqanının radiokarbon analiz cədvəli



Şəkil 1. 23 №-li kurqan. 1 - qəbir kamerası; 2 - kurqan örtüyündən paleolit dövründə aid çopper; 3 - kurqan örtüyündən daş alət



Şəkil 2. Soyuqbalaq İlk tunc dövrü kurqanı və aşkar edilmiş arxeoloji materiallar

**Summary****Najaf Muscibli****Archaeological excavations in Chalcolithic and Early Bronze Age kurgans in Soyuqbulaq**

In 2017, archaeological excavations were carried out in kurgan monuments near Soyuqbulaq village of Ağstafa region as part of the project for expansion of South Caucasus pipeline. The excavations were carried out both in Chalcolithic kurgans of Leilatepe culture located in the northern part of the village of Soyuqbulaq and known since 2005, where more than 20 kurgans were excavated, as well as in a newly discovered Early Bronze Age kurgan in the east of the village.

Two kurgans related to the Late Chalcolithic era – the first half of the 4th millennium B.C (No. 22, 23) were excavated. Because of the many years sowing, the kurgan covers were destroyed. Some fragments of human skeleton, fragments of pottery and 2 beads of black mineral were found in the burial chamber of kurgan No. 22. In burial chamber of kurgan No. 23, a human skeleton and ceramic fragments were discovered. Although almost all parts of the human skeleton were in the grave, its anatomical position was sparse. It is possible that there was carried out reburial here. Moreover, imitation of the jar burial (kenotaph grave) was found in the kurgans' area. The jar placed on flat stones arranged purposefully on its side is also encircled by stones to make it sound. But no skeleton was found inside it. In previous years, three children graves were found in pottery jars.

The cover of the Early Bronze Age kurgan was also somewhat destroyed. The grave chamber has an entrance – a dromos. A man was buried on the left side in the grave. In the upper part of the chamber, a pottery broken into small pieces, and a small dagger was found at the same level as the skeleton. Radiocarbon analysis realized based of human bones indicated end of the 4th millennium-early 3rd millennium BC. A few stone tools dating back to the Paleolithic period were found in the kurgan cover. Apparently the stones of the neighboring Paleolithic camp were also used during the construction of the kurgan cover.

**Keywords:** kurgans, Chalcolithic, Early Bronze Age, jar burial, Leilatepe culture

**Резюме****Наджаф Мусеибли****Археологические раскопки Союгбулагских курганов периодов халколита и ранней бронзы**

В рамках археологических работ, связанных со строительством по расширению Южно-кавказского Газопровода, в 2017 г. раскопаны курганы около сел. Союгбулаг Акстаринского района. Раскопки проводились на позднекалколитическом (перв. пол. IV тыс. до н.э.) курганном поле к северу от Союгбулаг, где впервые курганы изучены еще 2005 г. Кроме того на востоке села раскопан один курган периода ранней бронзы.

Археологически исследованы два кургана периода халколита (№№ 22, 23). Территория долгие годы использовалась под посевы, в результате чего разрушены насыпи курганов. В кургане № 22 выявлены несколько частей человеческого скелета, фрагменты керамики и 2 бусины из черного минерала. В могиле кургана № 23 обнаружены скелет и фрагменты керамических сосудов. Несмотря на то, что почти все кости скелета выявлены в этой могиле, од-

нако расположение их было хаотичным. Вероятно, здесь проводилось повторное захоронение. Кроме того на курганном поле выявлено захоронение в сосуде, вернее имитация (кенотаф) захоронения ребенка. В кувшине, уложившись на бок на специально выложенных плоских камнях и подкрепленном по периметру такими же камнями, кости не обнаружены.

Насыпь кургана ранней бронзы тоже частично разрушена. В могильной камере с дромосом совершило одиночное захоронение на левом боку. В верхней части камеры выявлены соус, разрушенный на фрагменты, а рядом со скелетом – металлический книжал маленького размера. Радиокарбонные анализы на основе человеческих костей дали дату конец IV – нач. III тыс. до н.э. В насыпи кургана обнаружены несколько каменных орудий палеолитического периода. Вероятно, по близости находилась стоянка периода палеолита и в сооружении кургана использованы и камни этой стоянки, следы которых к началу раскопок не сохранились.

**Ключевые слова:** курганы, халколит, ранняя бронза, погребение в сосуде, лейлатепинская культура

## UOT 902

## VƏLİ BAXŞƏLİYEV

AMEA-nın müxbir üzvü

AMEA Naxçıvan Bölümü Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu  
velibahshaliyev@mail.ru  
Azərbaycan

## AZƏRBAYCANIN NEOLİT MƏDƏNİYYƏTİNİN XÜSUSİYYƏTLƏRİ

*Açar sözlər: Cənubi Qafqaz, Azərbaycan, Naxçıvan, Neolit dövrü, Dalmatapa mədəniyyəti, basma naxışlı keramika*

XXI əsrin avvalında Azərbaycanda aparılan arxeoloji araşdırılmalar nticəsinən Son Neolit və Eneolit dövründə aid xeyli yeni tapıntılar alda edilmişdir (1, s. 20; 7, c. 108-121). I Kültəpə (11, s. 26-41), Molla Nağı Təpəsi (16, c. 40-50), Göytəpə (30, p. 279-294), Kamiltəpə (5, s. 335-341), Məntəs Təpə (28, p. 1-190), İsmayılbəy təpə (2, s. 74-82), Nahçıvantəpə (3, s. 4-30) və digər yaşayış yerlərində (28, p. 1-190) aparılan araşdırılmalar zamanıaldo edilən tapıntılar Azərbaycanın Neolit və Eneolit dövrü mədəniyyətlərinin müxtəlif morhalalarını öyrənməyə imkan verir. Azərbaycanın Neolit dövrü mədəniyyətləri başlıca olaraq e.o. VII-VI minilliliklərə aid edilmişdir (11, c. 32). Azərbaycanın şimalında Gəncə və Qazax bölgələrində yayılan, qum qarışq keramikanın çoxluq təşkil etdiyi Neolit dövrü mədəniyyəti Şomutəpə mədəniyyəti (4, s. 32-38), Azərbaycanın cənubunda Naxçıvanda meydana çıxan, Kür və Araz çayları arasında, Mil-Muğan çöllərində yayılan saman qarışq keramikanın çoxluq təşkil etdiyi Neolit mədəniyyəti isə Kültəpə mədəniyyəti (4, s. 38-58). E.o. VI minilliyin birinci yarısına aid edilən Şomutəpə mədəniyyəti Gürcüstan və Ermenistanın da bir hissəsini əhatə etdiyindən bu mədəniyyət qafqazının arxeoloqlar tərəfindən Şomu-Şulaveri (18, c. 97; 28, p. 2), Şulaveri-Şomutəpə (28, p. 85), Aratas-Şulaveri-Şomutəpə (27, p. 11) kimi adlarla da təqdim edilmişdir. Naxçıvanda, I Kültəpədə aparılan araşdırılmalar bu yaşayış yerinin Cənubi Qafqazın ən qədim Neolit abidəsi olduğunu göstərmişdir. I Kültəpənin alt qatlarından götürülen kömür nü-

munasının C 14 analizi e.o. 6372-5200 illəri göstərmişdir (11, c. 32).

Kültəpə yaşayış yeri üçün dairəvi formlı evlər xarakterikdir (Şəkil 1). I Kültəpədə aşkar olunan arxeoloji materialların əksariyyəti keramika məməlütündən ibarətdir. Keramika başlıca olaraq nərin saman qarışıq olan gildən hazırlanaraq qızılı rəngin müxtəlif tonlarında hazırlanmışdır. Keramika nümunələrinin əsasında boz və qara rəngli təbəqə izlənmişkədədir. Əksəriyyəti anqoblanan və cılıtlanan keramika nümunələri küpə, çölmək, banka və kasa tipli qabların parçalarından ibarətdir. I Kültəpə keramikasının yaxın bonzorları Şomutəpə (7, c. 369-384), Molla Nağıtəpəsi (16, c. 40-50), Göytəpə (14, c. 26-30), Hacı Firuz (31) və digər abidələrdən məlumatdur.



Şəkil 1. I Kültəpə yaşayış yerindəki dairəvi formlı ev